

Nizami Gəncəvinin "Sənsiz", Fuzulinin "Şəbi-hicran", Vaqifin "Görmədim", M.Ə.Sabirin "Fəriyyə"si, C.Cabbarlinin "Ana"si, Səmed Vurğunun "Azerbaiyan" kimi şeirlər poeziyamızın "Cıracaqla"lardır, zirvə-dən-zirvoya, yüksəldən-yüzlər xalqın ovqatını, dilimizin etrinin, milletin boyük ovfladınlının könül harayına çatdırır, yüz-yük, min-min yezinin üstündən bir-birine salam venib, ədəbiyyatın ayaçının şah budaqları kimi zaman rüzzanından yanğışları sevərən və usaqdan boyuŞ hamının dilinən eberlər olurlar. Bunlar mili ədəbiyyatın "ana layası", neqəzə, əlifbası, məhək dəşan, sözün əsl menasında, incisi olan Tann şəcmərləridir.

Yubileyini qutladığımız xalq şairi Qabilin "Şahv düşəndə yerimiz" adlı şəri hemin sırada yer almağıyla mülliəfini de sadalanan böyük adalar sırasına çıxartmış, ədəbiyyatımızın ebedi karvanına qoşulmuşdur. Bu, her mülliəfi qismət olan xoşbəxtliyidir.

Qabil əzabında xoşbəxtlik, xoşbəxtliyindən etazə yaşıdan üzün, möhsuldur, ardıcıl, halal, şərəfli bir yaradılıq heyati yaşamışdır. Şişirtdən deyirəm ki, bu gün de gənclik illərində olduğunu kimi, ihmamlı ve ardıcıl yazar. Cibində demek olar ki, hər gün yaşlı mürakkebli, iri xəttiyle yazılmış yeni şərniñ əlyazması var. Onlan sevincin dostlularına dildilər. Sebri çatmayaqanda telefonla oxuyur. Deyişiməz bir etibarla həmşəsi canlı yaşam tərzini davam etdirir. Piyyada gəzir, köhne dostlarının axtarır, məclisler təşkil edir və dost məcisinin deyişməş masabəsi olur, xeyir-sərdən qalmır, saflarlarından yorulmur, xolestistindən, qan tozyiqindən qorxmır, xəstalıkdən ah-zar elemir, qutabını ve düşəberəsinin yeyir, arağının içi; sevgi dolu, nikbin, başqalşalarına da ruh verən sırın, işqli gününleri doya-doşa yaşayır, xeyirxahlıdan, el tutmaqdən yorulmur, dünyaya və insanları sevdinəye görə o dünya haqqında düşünmür, düşünse de, hər halda, bu dünyasını o o dünəyinənən əvərimir, ibadəti-əməl, emali-milletli halal idmət, həllallığı - təmənnəsiz, könlü tox, ruhu qanadı, haqqı və olmazılı bu dünyada tapmış bir adamdır.

Qabil heyat eşqiyə dolu bir insandır. Bu sevgini yaradılıqla qurban verməyib. Ancaq ihmali, yaradılığı da əyləncəyə, xırda işlərə yendirməyib. Bunların vəhdətini tapdıqına görə gözü orda-burda qalmayıb.

Heyati — şeira, şeri — həyata qoşub.

O, şair doğulub. Ancaq sonra janrı mahdudiyyəti de bilməyib. Gözəl ocerk və həkayələri, dil araşdırımları, ədəbi-tanqidi möqalələri var. Dilimizlə bağlı əsəri, folklor bilgisi, filologluq düşüncə genisiyi, elmi daqiqiliyi etibarla son darəcə qiyməti bir asardır. Qabil "Ömür hebləri" kimi klassik bir romanın mülliəfidir. Şair olmasaçı da, bu əseniyət ədəbiyyatımızda qalardı.

Qabil mülliəfini və ya Mirza Qabil insanı münasibətlərde ne qədər həlim, zarafatlı, güzəştə getməyi b-

ünsiyyət qurmaq bacarığı, hər bir azarbaycanlı qapıda onu erkək aça bilmək səlahiyyəti xalqın gözündə ona bənzərsiz, unudulmaz, hamınya doğma olan bir obrazı yaradıb. Haqqında söylənilən ahvalatların çoxu mənim günümün qabağında olub. Ancaq birincisi söyleşmədən gerək Molla Nasreddin latfələri kimi yeddiyi ard-ardı söyləyəm.

Şairin 70 illik yubileyinə həsr olunmuş rəsmi gecə, da onu təbrik edənlər arasında mən də vardım. Yubilə yərda bir hadiyyə bağışlamışdım. Dirdimində tərsizi tutan durna fiquru. Bu, ranzı bir hadiyyə idi. Durna şairinə ebedi mörzüləndən biri, tarzı da ki, ədalət tərəzədir. Dərmişim ki, kəş bu ölkənin çobanları, daşınrəndən, şairindən prezidentinə qədər hekim bətərəzini aylımeye qoyması. Bütün hadisədən bir neçə ay sonra Lahicə gedmişdim. Misqər emalatxanalarının birində çərçəpə çəkan bir usta manı qıraqçıları və zarafatı "Sabır müsilim, sen o ədalət tərəzisini Qabila başlığında, man nərahət oldum. Fikrləşdik, ki, mən da Sabır müsilim üçün onun berəzinə yaradım, qoy yeri boş qalmışın. Buyurun, sizin dumanınız hazırıdır". Qariba işlər. Lahicə usta yalnız televiziya göruntüsüəsində o kiçik hədiyyinə eynisini, bəlliçən ondan da yaxşısanı düzəltmişdi. Bu da Qabil mülliətinin tələyinə xalqın işi salan bir hadisədir. Yeni ona göstərdiyin diqqət xalqın şəxsiyəcəsindən gurlaşış yenidən sanın özünü qaydırıb.

...21 yaşım var idir. "Ədəbiyyat və incəsanat" qəzətinde yenicə işə düzəlməmişdim. Qabil müsilim de qəzətin şeir şəbosının müdürü idir. Bir gün mani kanara qəlib çox mühüm bir sır açılmışcasına. "Starik, amma yaxşı qalmışın ee" — dedi. Mənim rəngim qaçıdı. "Qabil mülliəlim, mənim ne yaşam var ki? Mən elə yaxşı olmaiyam da" — deyə cavab verdim. O, berkəndən güüb pəxib getdi. Üstündən 35 ildən artıq vaxt keçdən sonra bu gün mən Qabil mülliəime eyni sözü təkrarlaşdırıb. "Çünki Qabil mülliəlim doğurdan da yaxşı qalıb və bunun asas sababədi da onun hamışaçavən yaradılığıdır, işindəki Tann və insan sevgisidir. Bu sevgi itmir, söza və hamışaçılık hayatımızın bir parçasına çevrilir.

carandırısa, ədəbiyyat və şeir məsələlərində bir o qədər tələbkər, güzəştər, principialdır.

"Ədəbiyyat və incəsanat" qəzətində birgə işlədiyi ilərde mən hər gün bunun şahidi olurdum.

Noxayet, Qabil "Nəsimi" kimi monumental bir mənəzum romanın, iki həcmli poemənin mülliəfidir. Bu poemənin qərimənədə XX yüzil şerimizin boyuk uğurlarından saymamışdır.

Qabil poeziyası təkrarsızdır. İnce lirizmle real süjet-iari, canlı hədəsələrinin bəqər gözəl, ahəngdar birləşdirəmk — az şaire qismət olan xoşbəxtlikdir. Onun süjetli şeirlər mənə Nizami Gəncəvinin "Şirfər xəzinəsi"ndəki hekayətləri xatırladır. Heyatın ibrətleri və ince lirizm, yəni ruh cırıntıları... yüzlər boyu köhnəlməyen poeziya istiqamətidir.

Qabil de söz rəssamlarındandır. Məsələn, məşhur "Geden yərim olayı" adlı balaca şəri hər cizgisi, hər rəngi yerdə olan, unudulmaz bir Behlulzade tablosudur. Bu şeira çox asanlıqla qısamətrijalı bir film de çəkmək olar. Eyni sözü onlara şeri haqqında demək olar.

Böyük şair dostum gözəl insandır. Görüşdüyü insanların üzündən özüne hemisəlik yurd salır. Onun üçün samimiyyətdən yüksək meyar yoxdur. Samimiyyət olan yerdə çoban süfrəsinə padşah süfrəsinən ayırmaz.

Ağsaqqal şairimiz öz sağlığında yumor, lətifa qəhrəmanına çevrilib. İti hafızəsi, hazırlıqavaklılığı, samimi